

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



ALI TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI

BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI

Ixtisasın (programın) şifri və adı: 050658 – Logistika və nəqliyyat < texnologiyaları

1. Ümumi müddəəalar

- 1.1. Bakalavrat səviyyəsinin 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı", "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.
- 1.2. Ixtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.3. Strukturda istifadə olunan işarələr:
İTP – ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
- 1.4. 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

| Ixtisasın şifri və adı | Verilən elmi ixtisas dərəcəsi | Əyani forma üzrə təhsil müddəti* | Kreditlərin sayı |
|---|-------------------------------|----------------------------------|------------------|
| 050658 – Logistika və nəqliyyat texnologiyaları | Bakalavr | 4 il | 240 |

* Qiyyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyyabi formada təhsil nəzərdə tutulduqda).

2. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

- 2.1. Bakalavrin ixtisas xarakteristikası.
 - bakalavr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;
 - mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliliklər, dövlət və hüquq-mühafizə orqanlarında işləyə bilər;
 - mövcud qaydalara riayət etməklə, istənilən təhsil müəssisəsində (ali təhsil müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyət istisna olmaqla) çalışma bilər

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

- 2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
 - əmək kollektivdə işləmək qabiliyyəti (ÜK-1);
 - digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);
 - kollektivin sosial-ictimai həyatında feallıq (ÜK-3);
 - etik normalara və peşə fəaliyyəti ilə bağlı hüquqi biliklərə malik olmaq (ÜK-4)
 - sərbəst düşünmək və müstəqil qərar qəbul etmək (ÜK-5);
 - istehsalat işlərinin təşkilində, kollektivin idarə olunmasında bacarıq və vərdişlərə malik olmaq (ÜK-6);
 - təşəbbüskarlığa və yaradıcı qabiliyyətə malik olmaq (ÜK-7);
 - peşə fəaliyyətində təşkilatçılıq bacarığına və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-8);

2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

- Ümumpeşə xarakterlli:*
- peşə fəaliyyəti məsələlərinin həllində peşə hazırlığı fənlərinin metodlarından istifadə etmək bacarığına malik olmalı (PK-1);

- peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi mədəniyyətinə sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına malik olmalı (PK-2);
- peşə fəaliyyəti dairəsində ekoloji təhlükəsizliyi təmin etmək və əmək şəraitinin yaxşılaşdırılması üçün peşə biliklərini tətbiq etmək bacarığına malik olmalı (PK-3);
- İKT-nin imkanlarından və ümumi təyinatlı program təminatından istifadə etmək bacarığına malik olmalı (PK-4).

Layihə-konstruktur xarakterli:

- icraçılar kollektivinin tərkibində logistika və nəqliyyat texnologiyaları işinin təşkili və təkmilləşdirilməsi istiqamətində texniki sənədlərin hazırlanmasında iştirak etməyi bacarmalı (PK-5);
- icraçılar kollektivinin tərkibində logistika və nəqliyyat texnologiyaları üzrə normativ sənəd layihələrinin işlənib hazırlanmasında iştirak etməyi bacarmalı (PK-6).

Istehsalat-texnoloji xarakterli:

- logistika və nəqliyyat texnologiyaları üzrə istehsalat prosesləri, texnoloji marşrutlar, texnologiyalar, texniki-texnoloji layihələndirmə, sənədlər dövriyyəsi, xidmət və təchizat məsələlərinin, hüquqi təminat, gündəlik fəaliyyətdə, kadrlarla və müştərilərlə işin təşkilində müasir vasitələrdən və logistik sistemlərdən istifadə etmək bacarığına malik olmalı (PK-7);
- icraçılar kollektivinin tərkibində logistika və nəqliyyat texnologiyaları işinin və müəssisələrin texnoloji proseslərinin yaradılması və təkmilləşdirilməsində iştirak etməyi bacarmalı (PK-8).

Təşkilati-idarəetmə xarakterli:

- icraçılar kollektivinin tərkibində nəqliyyat müəssisəsinin fəaliyyəti ilə əlaqəli texniki məsələlərin həllini bacarmalı (PK-9);
- plan, program, layihə, smeta, sifariş, təlimat və digər texniki sənədlərin tərtibində və bu məqsədlə texniki tapşırığın hazırlanmasında iştirak etməyi bacarmalı (PK-10);
- icraçılar kollektivinin tərkibində qəza, fəvqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməyi bacarmalı (PK-11).

3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

- 3.1. **Peşə fəaliyyətinin xarakteristikası:** logistika və nəqliyyat texnologiyaları proseslərinin və xidmətlərinin təşkili və idarə edilməsi

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

- istehsal-texnoloji;
- təşkilati-inzibatçılıq və s.

3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

Istehsal-texnoloji sahəsi üzrə:

- logistika və nəqliyyat texnologiyaları sahəsində yeni texnika və texnologiyalardan bacarıqla istifadə etmək və onların müasir formallarının tətbiqinə çalışmaq;
- informasiyanın yiğimi və emalında müasir üsullardan istifadə etmək;
- müasir hesablama texnikasından və program təminatından istifadə etmək.

Təşkilati-inzibatçılıq sahəsi üzrə:

- istehsalat kollektivin işini təşkili etmək;
- peşə fəaliyyətində elmi-texniki yenilikləri tətbiq etmək;
- qəbul olunmuş qərarları icra etmək və nəticələri kəmiyyət və keyfiyyətcə qiymətləndirmək.

- 3.2. İxtisas üzrə fənn bölmələri, fənlərin kreditlər, onların mənimşənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

| Fənn bölmən ün kodu | Fənn bölmələri, onların mənimsənilməsinin nəticələri (bılık, bacarıq və vərdişlər baxımından) | Fənn bölmələ rl Üzrə kreditlə rin sayı | Fenlər | Fenlər Üzrə kreditlərin sayı | Qazanıl ması nəzərdə tutulan kompe nsiyaları n kodları |
|---------------------------|--|--|---|---|---|
| Təhsil hissəsi | | | | | |
| HF - B00 | <p>Humanitar fənlər bölməsi</p> <p>Bu bölmə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:</p> <ul style="list-style-type: none"> - Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumatə malik olmalı; - xarici dillerin birində danışığın və yazının məzmununu başa düşmeli. - sosial mühit və sosial vərəsəlik münasibətlərini, sosial inkişafda istiqamətin rolunu və mahiyyətini, - Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli; - gələcək peşə fealiyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpə yollarını öyrənə bilər. <p>bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - tarixin, keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi; - peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasına dair mətnləri oxumağı, ixtisasda dair mətnləri tərcüme etməyi, annotasiya, referat, tezis, tərcüməyi-hal və s. yazmağı bacarmalı; - gələcək peşə fealiyyətlərini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyonlu istifadəni. <p>yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - Azərbaycan tarixinin mühüm məqamlarına; - sosial - iqtisadi sahədə əsas təlimlər, sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə; - istiqamətin inkişaf əsaslarının və müasir problemlərinin peşə hazırlığında, istehsalat və sosial fealiyyətdə yerini dərk etmə qabiliyyətinə. | 30 <i>35</i> | <p>HF-B01 Azərbaycan tarixi</p> <p>HF-B02 Xarici dil</p> <p>HF-B03 Seçmə fenlər*</p> <p>Az. d</p> <p>SCG</p> <p>A b J c</p> | <p>6</p> <p><i>10</i></p> <p>6</p> <p>3</p> <p>6</p> <p>1. — 2. — 3. — 4. —</p> | ÜK-1 ÜK-2 ÜK-3 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 |
| IPF - B00 | <p>Ixtisas peşə hazırlığı fənləri bölməsi</p> <p>Bu bölmə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:</p> <ul style="list-style-type: none"> - logistika və nəqliyyat texnologiyalarının cəmiyyətdə rolunu; - öz ixtisasının mahiyyətini; - öyrəndiyi fənlərin tətbiq sahələrini; - nəqliyyatın inkişaf tendensiyasını, - logistika və nəqliyyat texnologiyalarının müasir problemlərini və logistikianın təşkili texnologiyasını, logistikianın təşkilinən nəzəri əsaslarını və idarə edilməsini, nəqliyyatda logistik texnologiyaların | 180 | <p>IPF - B01 Riyaziyyat</p> <p>IPF - B02 Fizika</p> <p>IPF - B03 Kompyuter qrafikası</p> <p>IPF - B04 Informatika</p> | <p><i>14</i></p> <p>8</p> <p>6</p> <p>8</p> | <p>PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 PK- 8 PK- 9 PK- 10 PK- 11</p> <p>U</p> |

| | | | |
|--|--|---|--|
| <p>tətbiqini, ekoloji təhlükəsizlik problemlərini.</p> <ul style="list-style-type: none"> - nəqliyyat hüququnu; - həyat təhlükəsizliyinin təminini və müvafiq tədbirlərin icrası Özre hüquqı, normativ-texniki və təşkilati məsələləri; - təhlükə və fəvqələdə hallarda mülki müdafiə orqanının qüvvəsi və vəzifələrini; <p>bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - logistika və nəqliyyat texnologiyalarının təşkilində inzibati, texniki, istehsalat-texnoloji, nəzəri və praktik məsələlərin həllini; - texniki-iqtisadi əsaslandırmalar, statistik və təcrübə təhlillər aparmağı; - öz peşə fəaliyyətində müxtəlif mənbələrdən informasiyanı almağı, onu təhlil və emal etməyi; - logistika və nəqliyyat texnologiyaları sahəsində informatika, komputer texnikası və texnologiyalarını tətbiq etməyi; - təhlükə və fəvqələdə hallarda mülki müdafiə tədbirlərinin təşkilini və təminini; <p>yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - logistika və nəqliyyat texnologiyaları sahəsində yeni praktiki-texniki nailiyyətlərə, elektron idarəetmə sistemləri haqqında biliklərə, verdişlərə, tətbiq olunan yeni logistika-xidmət texnologiyalarına, mütərəqqi texnika və texnologiyaların mənimsənilməsinə, nəqliyyat, təchizat logistikası və logistikanın digər funksional sahələrində praktiki vərdişlərə; - istehsalat, məişət və fəvqələdə hallar zamanı həyat təhlükə-sizliyinin təmini təlimlərinə; iş stabilliyyinin qorunmasına; xilasetmə və digər texiresalın-maz işlərin görülməsinə | IPF – B05 Menecment və marketinqin əsasları | 8 | |
| | IPF – B06 Logistikanın əsasları | 7 | |
| | IPF – B07 Nəqliyyat hüququ | 5 | |
| | IPF – B08 Nəqliyyat daşımalarının texnologiyaları | 6 | |
| | IPF – B09 Nəqliyyat prosesinə texniki hazırlıq | 6 | |
| | IPF – B10 Nəqliyyatda informasiya texnologiyaları | 5 | |
| | IPF – B11 İqtisadiyyat | 5 | |
| | IPF – B12 Nəqliyyatda sigorta | 6 | |
| | IPF – B13 Statistik | 5 | |
| | IPF – B14 Nəqliyyat ekologiyası | 6 | |
| | IPF – B15 Gömrük işi | 6 | |
| | IPF – B16 Nəqliyyat növlərinin konstruksiya xususiyətləri | 7 | |
| | IPF – B17 Nəqliyyatda təhlükəsizlik | 4 | |
| | IPF – B18 Nəqliyyatda investisiyalar və biznes planlaşdırma | 5 | |
| | IPF – B19 Logistik | 6 | |

(112) <

| | | | | | |
|--------|--|--|--|---------|---|
| | | sistemlərdə idarəetmənin əsasları IPF – B20 Mülki müdafiə IRF – B21 Elmi tədqiqatın əsasları IPF – B22 Seçmə fənlər (Peşə hazırlığı və ixtisaslaşmalar üzrə)* | 3 3 60 | | |
| TE-B00 | Təcrübələr və yekun attestasiya Bü bölmə aid olanların öyrənilməsi nəticəsində təhsil alan bilməldir: - ixtisas peşə xarakteristikalarını, ixtisas kafedrasının tədris-laboratoriya bazasını, nəqliyyatın inkişaf tendensiyalarını; - nəqliyyatın spesifik xüsusiyyətlərini, nəqliyyat sisteminin ümumi strukturunu, logistika və nəqliyyat texnologiyalarının müasir təşkili texnologiyasını və idarə edilməsini, nəqliyyatda logistik texnologiyaların tətbiqini, logistik sistemlərin layihələn-dirləməsi məsələlərini, ekoloji təhlükəsizlik problemlərini. bacarmalıdır: - peşə ixtisası üzrə aldığı nəzəri bilikləri logistika və nəqliyyat texnologiyaları sahəsində texniki, texnoloji-istehsalat və praktik məsələlərin həllində tətbiq etməyi; - logistika və nəqliyyat texnologiyalarının təşkilinə dair müxtəlif mənbələrdən informasiyanı almağı, onu təhlili etməyi; - logistika və nəqliyyat texnologiyaları sahəsində yeni informasiya texnologiyalarını tətbiq etməyi və s. yiyələnməldir: - logistika və nəqliyyat texnologiyaları sahəsində yeni texniki nailiyyətlərə, elektron idarəetmə sistemləri haqqında biliklərə, vərdişlərə, tətbiq olunan yeni texnika və xidmət texnologiyalarının mənimşənilməsi, logistikanın funksional sahələrində nəzəri və praktiki vərdişlər və s. | 30 | TE-B01 Təcrübələr TE-B02 Yekun dövlət attestasiyası | 21 9 | ÜK - 3 ÜK - 5 ÜK - 6 ÜK - 7 ÜK - 8 PK - 8 PK - 9 PK - 11 |

Kreditlərin ümumi cəmi: 240

*Bütün bölmələrdə seçmə fənlər müvafiq serüstələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənlenəkdirilir.

- 3.4. 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə bakalavr təhsil programının yerinə yetirilməsinin müddəti:
Bakalavr təhsil programını mənimşəmək üçün ayrılan ümumi həftələr - 198
Nəzəri təlim üçün ayrılan həftələr - 115
O cümlədən, təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq) - 8
İmtahan sessiyası üçün ayrılan həftələr - 39

| | |
|--|------|
| Tətillər üçün ayrılan həftələr | - 30 |
| Buraxılış işinin hazırlanması və müdafiəsinə (yekun dövlət imtahanına) ayrılan həftələr | - 6 |

4. Maddi-texniki, tədris bazası və kadr potensialı

- 4.1. Ali təhsil müəssisəsinin 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq IKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 4.2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmین şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.

5. Tədris prosesinin forma və metodları


- 5.1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.
- 5.2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.
- 5.3. 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə bakalavr hazırlığında tədris və istehsalat təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, ali məktəblərdə və s. keçirilə bilər.

6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə

- 6.1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
- 6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
- 6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
- 6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərərəsi) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
- 6.5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. Ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimseməş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında 050658 – Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir
- 6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyənləşdirilir.


Razılışdırılmışdır:

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Aparat rəhbərinin
müavini, Elm, ali və orta ixtisas
təhsil şöbəsinin müdürü


Yaqub Piriyev

• 25 • 08 2017-ci il

Texniki və texnoloji ixtisaslar
grupu üzrə Dövlət Təhsil Proqramlarını
hazırlayan işçi qrupun sədri


Mustafa Babanlı

• 25 • 08 2017-ci il